

## Məşgulluq

**Arı müqəddəs varlıqdır deməklə, yəqin ki, yeni fikir söyləmiş olmuram.  
Az qala, uşaqtan-böyüye hamiya məlumdur ki, arı barədə müqəddəs  
Qurani-Kərimdə də söz açılıb.**

Arının istehsal etdiyi məhsul – bal barədə isə saatlarla bəhs etmək olar. Hətta kiminsə yaxşı adam olduğunu diqqətə cətdirməq üçün "filankəs bal kimi şirindir" ifadəsinə çox eşitmışık. Əksər türkçərə vasitələrinin də əsas tərkibi baldan ibarət olur.

Belə bir fikir mövcuddur ki, əgər arılar məhv olsa, dünyanın da axırı çatar.

Ölkəmizdə dədədən-babadan arıcılıqla məşğul olan insanlar var və bu gün onların sıraları durmadan

Düzdür, İmişlidə bu sahə ilə məşğul olanlar hansı təbii mühitdə arıcılığa maraq göstərdiklərinin fərqlindədirler və bunun da özünəməxsus çətinliklərinin olmasına bəri başdan normal yanaşırlar. Onların əsas istəkləri budur ki, arıçılığın İmişlidə də oturuşmasına nail olsunlar.

Fermer Nemət Məmmədov da bu fikirdə və bu qətiyyətdə olan zəhmətkeşlərdən biridir. O, Sarıxanlı kəndində yerləşən təsərrüfatında 88 arı ailəsinə qulluq edir. Bu il



qalmaması, layiq olduğu dəyərdə qiymətləndirilməsi, bir az əvvəl də deyildiyi kimi, bu işin zəhmətinə qatlaşanları razı salmaq baxımından olduqca vacib məqamdır. Bu sahəyə dövlət tərəfindən müəyyən həvəsləndirici yardımının ayrılması da məlumdur. Ola bilsin, bu barədə daha geniş düşünmək və arıcıları ruhlandıracaq addımların atılması vaxtı gəlib. Heç ola bilməz ki, bütün sahələrə olduqca səxavətlə yardım edən dövlətimiz arıcıları sahibsiz buraxsın.

Arıcılığın inkişafı üçün konkret addımların atılması vacibdir. Məsələn, ola bilər ki, bəzi ölkələrdə olduğu kimi, bizdə də idxl olunan ballara müəyyən məhdudiyyətlər tətbiq edilsin.

Bu gün ölkəmizdə arıcılıqla məşğul olanların çoxu haqlı olaraq belə hesab edir ki, Azərbaycan bəlinin güclü reklam olunmağa və layiq olduğu dəyəri qazanmağa tam haqqı çatır. Təsəvvür edin: hansıa beynəlxalq sərgide iştirak etmək bu işin əhəmiyyətini nə qədər artırır və ixrac üçün əlverişli şərait yaradır.

Bu gün mütəxəssislərin hesablamalarına görə, ölkəmizdə bala olan tələbat 5 min ton cıvarındadır. Ortaya sual çıxır: əgər Allah veribsə, il xoş gəlib tələbatdan artıq məhsul istehsal olunubsa, onda məhsulun artıq qalanının aqibəti necə olmalıdır? Kiməsə dəyərindən qat-qat ucuz satılmalıdır? Yaxud gələn ilə saxlanılmalıdır? İstehsal olunmuş məhsulun arıcıları qane edəcək qiymətlərlə alınması, sonradan rahat şəkildə xaricə ixrac olunması hansı qaydadasa öz həllini tapsa, arıcılar da əlavə qayğılardan azad olarlar, yalnız öz işləri ilə məşğul olarlar. Neticədə məhsul bolluğu yaranar, yeni iş yerləri açılar və s.

Yaddan çıxartmaq olmaz ki, işgalden azad olunmuş torpaqlarımız arıcılığın bir neçə qat böyüməsinə imkan yaradır. Zəhmətdən qorxmayan, arısının nazi ilə körpə uşaq kimi oynayan arıcılar bu fürsəti qaçırmayı niyyətində deyillər. İndidən təsəvvür edək ki, hansı xoşagəlməz səhnə ilə qarşılaşmalı olarıq: tarix boyu, az qala, müqəddəs sayılan bal bolluğu yaranır və o, lazımsız məhsul kimi, necə deyərlər, gözdən düşür. Əlbətə ki, bu, heç kimin arzulamadığı bir hal olardı. Ancaq istənilən məhsul qədərindən artıq olanda dəyərini və qiymətini itirir. Məşhur bir filmdə necə deyilirdi: bəs alma, alma heç kima lazım deyil?

Daha yaxşı oları ki, ölkəmizdə arıcılıq inkişafının ən yüksək mərhələsinə qədəm qoysun və təbiətin oyanan vaxtında arıların gülcükələ romantik təmasını heyranlıqla izləyək, zövq alaq və dilimizdə bu məşhur sözləri zümrüzə edək.

**Gül üstündə arıya bax bircə sən,  
Gör gülün nazını nə gözəl çəkir...**

**Səməd HÜSEYNOĞLU,**  
**"Xalq qəzeti"nin bölgə müxbiri**

# Gül üstündə arıya bax... İmişli arıcılarının sabaha baxışları



genişlənir. Bunun əsas sebebi isə, heç şübhəsiz, odur ki, dilbər Qarabağımızın və ona bitişik rayonlarımızın işgaldən azad edilməsi ilə arıcılığın inkişafı üçün geniş meydan açılmış oldu.

Rəsmi məlumatə əsasən, işgaldən azad olunmuş ərazilərimizə 2022-ci ildə, təxminən, 20 min arı ailəsi köçürülüb. Çünkü Qarabağın bütün ərazilərində, o cümlədən Cəbrayıllı, Zəngilan, Qubadlı, Xocavənd, Kəlbəcər, Laçın və s. arıcılığın inkişafı üçün çox əlverişli şərait mövcuddur.

Digər bir rəsmi məlumatə görə, hazırda ölkədə, təxminən, 600 min arı ailəsi var. Əlbətə, təbieti arıcılıq üçün olduqca münbit sayılan torpaqlarımızda bu sahənin günbegün inkişafı o qədər də çətin deyil. Sözsüz ki, hər bir işdə olduğu kimi, bu sahənin də özünəməxsus qayğıları, çətinlikləri var. Ancaq təbieti dağlıq, meşəlik olmayan bölgələrdə, məsələn, Aranda yerləşən İmişli rayonunda arıcılığa marağın olması ilk baxışdan diqqət çəkir və adama bir qədər təcəcüblü görünür.

Bəli, elə maraqlı da burasıdır ki, rayon düzən ərazidə yerləşməsinə baxmayaraq, imişliliklərin arıcılıq marağın çox genişdir. Çünkü onlar ənənəvi olaraq daha çox məşğul olduqları və xeyli uğurlu nəticələr qazandıqları heyvandarlıq və pambıqcılıqla yanaşı, arıcılığın da inkişafına xüsusi səyle yanaşırlar. Sözsüz ki, təbii şəraitin yaratdığı imkan daxilində konkret nəticələr qazanmağa da nail olurlar. Təsadüfi deyil ki, hazırda rayonda yüzdən çox fermer arıcılıqla məşğul olur və onlar 3 mindən artıq arı ailəsinə sahibdirlər. Bu da özlüyündə arı məhsullarının istehsalının vüsət almاسına şərait yaradır.

yüksek məhsuldarlıq əldə etmişdir. Bunu da xüsusi olaraq vurğulamağa dəyər ki, onun təsərrüfatından əldə olunmuş məhsullar hətta kənd təsərrüfatı sərgilərində və ərzaq yarmarkalarında nümayiş etdirilmişdir. Söz düşəndə deyir:

– Arıcılığa təkcə maddi maraqların təmin edildiyi bir iş kimi yanaşmaq kökündə yanlışdır. Köhnə arıcılar yaxşı bilirlər ki, bu sahədə

atmaqdan çəkinərsən. Bax, arıcılıq adama həm də bunları öyrədir. Öyrənməli o qədər çox xüsusiyyətləri var ki. Hə, bir də deyim ki, bu mənim şəxsi fikrimdir: arılar ona göstərilən münasibəti hiss edirlər və arıcıları o münasibətə görə mükafatlandırırlar.

Bütün bunlar öz yerində, əlbətə ki, İmişli kimi torpaqları arıcılıq üçün çox da münasib olmayan bir ərazidə arıcılıqla məşğul olmağın öz çətinlikləri var. Biz yaxşı bilirik



qazancdan daha çox insanın ruhunun oxşanması, dinclik tapması əsas şərtidir. Yəni təkcə pul qazanmaqla iş bitmir. Ona qalsa, pul qazanmaq üçün arıcılıqdan da qat-qat gelirli sahələr var. Ancaq dediyim kimi, bu işin mənəvi tərefləri daha üstündür. Çünkü burada özünə baş-başa qalırsan və bu möcüzəli varlıqların nələrə qadir olduğunu öz gözlərinle müşahidə etmək imkanını qazanırsan. İnanın, arılar əsl həyat məktəbidir. Onun tənbəlini də, işgüzarını da, görürsən, hərəsinə göstərilən güzətsiz münasibəti də izləmək imkanın olur. Dərs çıxarsan, düzgün yanaşan, səhv addımları

ki, təbii şərait imkanları bir qədər məhdudlaşdırır. Ancaq çətinlik hər işdə var və onun öhdəsindən gəlmək də bizim borcumuzdur.

Arıcıının dedikləri ilə razılış-mamaq mümkün deyil. Ancaq işin bəhrəsini görmək də vacib şərtidir. Çünkü nəticələr maddi imkanı yaxşılaşdırır və yeni nəticələrə sövq edir. Bu baxımdan arıcılıq da istisna təşkil etmir. Bunu da qeyd etmək lazımdır ki, bütün dövrələr üçün arı məhsulları öz vacibliyini qoruyub saxlamışdır. Dünyada bu sahənin məhsullarına tələbat da həmişə böyük olmuşdur. İstehsal olunan məhsulun, necə deyərlər, əldə